

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№303/1

13 avqust 2018-ci il

**Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün
icazələrin qüvvədə olma müddətinin başa çatması ilə əlaqədar
keçiriləcək imtahanlar barədə**

«Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununu, «Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında» Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 mart tarixli 176-VQ sayılı fərmanı ilə təsdiq edilmiş «Lisensiyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanununu, habelə Auditorlar Palatası Şurasının 2015-ci il 14 aprel tarixli 261/5 nömrəli qərarı ilə təsdiq edilmiş «Auditorların və mütəxəssislərin ixtisasartırma kurslarının təşkili və keçirilməsi qaydaları»nı rəhbər tutaraq və Auditorlar Palatası Şurasının «Azərbaycan Respublikasının ərazisində auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyanın qüvvədə olma müddətinin başa çatması ilə əlaqədar keçiriləcək imtahanlar üçün imtahan haqqlarının məbləği barədə» 2001-ci il 17 may tarixli 75/4 nömrəli qərarına əsasən Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. Auditorlar Palatası Şurasının 2015-ci il 14 aprel tarixli 261/5 nömrəli qərarı ilə təsdiq edilmiş «Auditorların və mütəxəssislərin ixtisasartırma kurslarının təşkili və keçirilməsi qaydaları»nın 5.6-cı bəndinə uyğun olaraq ixtisasartırma kurslarında hər il iştirak edən və bu kursları müvəffəqiyyətlə bitirən, habelə digər tədbirlərdə fəal iştirak etmiş auditorların ikipilləli imtahanlardan (18-25 avqust tarixlərində), imtahan haqqı ödənilməsindən azad olunması və onlara növbəti beş il müddətinə yeni icazənin verilməsi məqsədə uyğun hesab edilsin (I qrup üzrə 1 sayılı siyahı əlavə olunur).

2. Auditorlar Palatası Şurasının 2015-ci il 14 aprel tarixli 261/5 nömrəli qərarı ilə təsdiq edilmiş «Auditorların və mütəxəssislərin ixtisasartırma kurslarının təşkili və keçirilməsi qaydaları»nın 5.5-ci bəndinə uyğun olaraq ixtisasartırma kurslarında hər il iştirak edən və üç ildən az olmamaq şərtilə bu kursları müvəffəqiyyətlə bitirən auditorların icazələrinin qüvvədə olma müddətinin başa çatması ilə bağlı auditor adı almaq üçün keçiriləcək imtahanlarda (18-25 avqust tarixlərində) müəyyən olunan ödənişi ödəmədən iştirakı məqsədə uyğun hesab edilsin (I qrup üzrə 2 sayılı siyahı əlavə olunur).

3. Palatanın keçirdiyi ixtisasartırma kurslarında və tədbirlərdə fəal iştirak etməmiş auditorların icazələrinin qüvvədə olma müddətinin başa çatması ilə bağlı auditor adı almaq üçün keçiriləcək imtahanlarda (18-25 avqust tarixlərində) ümumi qaydada iştirakı məqsədə uyğun hesab edilsin (I qrup üzrə 3 sayılı siyahı əlavə olunur).

4. Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə (S.Gülməmmədov) və İmtahan Komissiyasına tapşırılsın ki, bu qərarın icrası ilə əlaqədar müvafiq tədbirlərin vaxtında və yüksək keyfiyyətlə keçirilməsi üçün zəruri işlərin yerinə yetirilməsini təmin etsinlər.

5. Bu qərarın və əlavə olunan siyahıların mətnlərinin Palatanın internet səhifəsində yerləşdirilməsi təmin edilsin.

Şuranın sədri

Vahid Novruzov

**Azərbaycan Respublikasının
Auditorlar Palatası Şurasının
2018-ci il 13 avqust tarixli
303/1 nömrəli qərarı ilə
təsdiq edilmişdir.**

I qrup üzrə 1 sayılı əlavə

Auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazə verilmiş I qrup auditorların icazələrinin qüvvədə olma müddətinin bitməsi ilə əlaqədar Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən 2018-ci ildə keçiriləcək ikipilləli imtahanlardan (18-25 avqust tarixlərində), imtahan haqqının ödənilməsindən azad edilən və növbəti beş il müddətinə yeni icazə verilən şəxslərin siyahısı.

Sıra №-si	Auditorların soyadı, adı və atasının adı	Auditorların ixtisasartırma kurslarında iştirakı və müsbət nəticələri haqqında qeydlər (imtahanların sayı/müvəffəq nəticə)	Qeyd
1.	Məmmədov Şahbaz Müseyib oğlu	5/5	
2.	Qafarov Səid Nadir oğlu	5/5	
3.	Qasimov Zəmaləddin İsi oğlu	5/5	
4.	Hüseynov Şəmşinur Rəşid oğlu	5/5	
5.	Axundov Nazim Zakir oğlu	5/5	
6.	Əsədullayev Samir Sədulla oğlu	5/5	
7.	Həsənov Rauf Kamil oğlu	5/5	

**Azərbaycan Respublikasının
Auditorlar Palatası Şurasının
2018-ci il 13 avqust tarixli
303/1 nömrəli qərarı ilə
təsdiq edilmişdir.**

I qrup üzrə 2 sayılı əlavə

Auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazə verilmiş I qrup auditorların icazələrinin qüvvədə olma müddətinin bitməsi ilə əlaqədar Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən 2018-ci ildə keçiriləcək ikipilləli imtahanlarda (18-25 avqust tarixlərində) iştirak etmək üçün imtahan haqqının ödənilməsindən azad edilən şəxslərin siyahısı.

Sıra №-si	Auditorların soyadı, adı və atasının adı	Auditorların ixtisasartırma kurslarında iştirakı və müsbət nəticələri haqqında qeydlər (imtahanların sayı/müvəffəq nəticə)	Qeyd
1.	Cəfərov Elçin Əhməd oğlu	5/3	
2.	Məmmədov Natiq Həmid oğlu	5/4	

**Azərbaycan Respublikasının
Auditorlar Palatası Şurasının
2018-ci il 13 avqust tarixli
303/1 nömrəli qərarı ilə
təsdiq edilmişdir.**

I qrup üzrə 3 sayılı əlavə

Auditor fəaliyyəti ilə məşğul olmaq üçün icazə verilmiş I qrup auditorların icazələrinin qüvvədə olma müddətinin bitməsi ilə əlaqədar Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən 2018-ci ildə keçiriləcək ikipilləli imtahanlarda (18-25 avqust tarixlərində) ümumi qaydada iştirak edən şəxslərin siyahısı.

Sıra №-si	Auditorların soyadı, adı və atasının adı	Auditorların ixtisasartırma kurslarında iştirakı və müsbət nəticələri haqqında qeydlər (imtahanların sayı/müvəffəq nəticə)	Qeyd
1.	Heydərov Rasim Şahmurad oğlu	5/1	
2.	Qurbanov Elçin İbad oğlu	5/1	
3.	Muradlı Mehman Telman oğlu	5/0	Müraciət etməmişdir
4.	İbadov Elçin Telman oğlu	5/0	Müraciət etməmişdir
5.	Səfərova Aygün Saday qızı	5/1	
6.	Mustafayev Fəxri Üzeyir oğlu	5/2	
7.	İsmayılov Nüsrət Sərdar oğlu	5/0	Müraciət etməmişdir
8.	Məmmədov Daşqın Natiq oğlu	5/1	